

Bizi hədəfləndiyimiz gələcək gözləyir - 90 yaşın mübarək!

Azərbaycanın dünyada nüfuzu ilbəil artır. Bu, sübhəş ki, ümummillî lider Heydər Əliyev strategiyasının tənənsəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin və liderliyinin uğurudur. Prezident İlham Əliyevin qəbul etdiyi strategiya və dövlət proqramları əsasında ulu öndər Heydər Əliyevin dediyi kimi, "...təhsil sistemimiz xalqımızın, millətimizin tarixinə, mənəviyyətinə, ənənələrinə uyğun qurulur" və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilə gündəlik qayğısı təhsilimizin uğurlarının şərtləndirən əsas amillərdəndir.

Çox zəngin tarixə sahib olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də 90 illik yubileyini uğurla qeyd edir. Bugünkü universitetimizin nailiyyətlərinin əsasında məhz 90 ilin zəhməti və fədakar əməyi dayanır.

1930-cu ildə yaradılan universitetimizin bir neçə dəfə adı dəyişdirildi, müstəqil və müxtəlif universitetlərin tərkibində fəaliyyət göstərdi. Yalnız bir şey dəyişməz qaldı: biz əzmlə çalışmağa davam etdik, vətənimizin inkişafına öz töhfəsini verən mütəxəssislər, dəyərli vətəndaşlar yetişdirdik. Artıq dünyanın hər bir buşəsində qürur duyduğumuz, elmi, zəkası, müasir, yaradıcı baxışı ilə seçilən məzunlarımızın sədəsi eşidilir.

90 illik yubileyinə Azərbaycan Dövlət İqtisad Universitetini brendləşdirdik. UNEC brendi Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya və Xorvatiya da rəsmi qey-



Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru,
iqtisad elmləri doktoru, professor

diyyata alındı. Artıq UNEC həm də keyfiyyətli təhsil brendi kimi qəbul edilir. Təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq, Elektron Universitet modelini reallığa çevirdik. Elektron sənəd dövriyyəsinə uğurla tətbiq etdik. Universitetimizə əcnəbilərin və təkrar ali təhsilə qəbulun ancaq internet üzərindən həyata keçirilməsi sistemini yaratdıq. Ən müasir texnologiyalarla təchiz olunmuş və 20 min tələbəyə distant təhsil vermək gücündə olan "UNEC Extern" distant təhsil mərkəzinə istifadəyə verdik, proktoring sistemi və onun tətbiqi ilə online

imtahan sistemini tətbiq etdik. Müəllimlər arasında rəqabəti gücləndirməklə tədqiqatların prioritetliyini təmin edən və müəllimlərin əməkhaqqının formalaşmasında ciddi amilə çevrilən obyektiv və şəffaf reyting sistemini yaratdıq. Elmi potensialın reallaşdırılması üçün əlverişli mühit formalaşdırdıq. UNEC-in ciddi tədqiqatlar aparan və tədqiqatların nəticələrini beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında uğurlar əldə etdik. 1991-2020-ci illərdə UNEC-in "Web of Science" bazasına daxil olan bütün elmi əsərlərinin 80%-dən çoxunu məhz son 5 ildə təmin etdik. 30-dan çox tədqiqat mərkəzləri yaratdıq.

Nüfuzlu doqquz xarici universitetlə ikili diplom proqramının reallaşdırılması nail olduq. Bu gün universitetimizin məzunlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) diplomu ilə bərabər, həm də Linkoln (ABŞ), Montpellier və İCD (Fransa), London İqtisadiyyat Məktəbinin (Böyük Britaniya), Mikolas Romeris (Litva), UBİS (İsveçrə), Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar və İqtisad (Rusiya Federasiyası) universitetlərinin də diplomunu qazana bilmələrini təmin etdik.

Universitetimizi ali iqtisad təhsilini ixrac edən universitetə çevirə bildik. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya aldı. Avropa İttifaqına üzv olan Yunanıstanda UNEC-i akkreditasiyadan keçirdik və Yunanıstan

tanın Qərbi Makedoniya Universitetində birgə magistr proqramını reallaşdırdıq. UNEC-i tələbə mərkəzli universitetə çevirə bildik. Tələbə özünüidarəetməsində yeniliklərə imza atdıq və tələbələrin seçdikləri "Tələbə rektor"un bir il ərzində fəaliyyətini, "İqtisadçı tələbələrin elmi fəaliyyətinə yardım" IB, "İqtisadçı vətənpərvərlər təşkilatı", "UNEC könüllüləri", "Rəqəmsal könüllülər" kimi 10-dan çox tələbə təşkilatının yaradılmasını təşviq etməklə onları universitet idarəetməsinə cəlb etdik. Tələbələrin asudə vaxtının səmərəli təşkilini həyata keçirən və özündə müxtəlif dərəcələri birləşdirən "UNEC Yaradıcılıq Mərkəzi"nin, İdman Klubunun, "UNEC radio"nun fəaliyyətini təşkil etdik.

MBA təhsilində ixtisasların və tələbələrin sayına görə liderliyə və bu təhsil üzrə ölkədə bütün tələbələrin təqribən 70 faizini cəlb etməyə nail olduq. UNEC Biznes Məktəbi ABŞ-in Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının (AACSB) tamhüquqlu üzvlüyünə qəbul və ACCA tərəfindən akkreditasiya edildi.

UNEC-in uğurları beynəlxalq reyting agentliklərinin də diqqətindən yayınmadı. Tarixdə ilk dəfə olaraq, 14 iyun 2016-cı ildə UNEC-in QS Reyting Agentliyinin reyting siyahısına daxil olmasına nail olduq. UNEC İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universiteti sırasına daxil oldu və regionun ən yaxşı 4-cü iqtisad yönümlü universitet seçildi. Dünya universitetlərinin veb populyarlığını müəyyən edən UniRank reytingində

2017-2020-ci illərdə UNEC hər il Azərbaycanın ən yaxşı ali məktəbi seçildi. Qocaman və nüfuzlu universitetimizin bir hissəsi olmaq həqiqətən qürurverici, sözlərlə ifadə edilə bilməyən nüfuzlu bir universitet dəyərini daşımaq fəxarətidir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) keçmişinə ehtiramla yanaşmaqla yanaşı, gələcəyinə böyük ümidlərlə baxırıq. İnənirəm ki, universitetimizin zəngin təcrübəsini qoruyub artıracaq, yeni-yeni ideyaların müəllifi olacaq, daha böyük və müasir layihələri həyata keçirəcək və elmin yeni zirvələrini fəth edəcəyik. Bu yolda hər birimiz yorulmadan çalışmağa davam edəcəyik. Çünki bu yolun sonunda bizi hədəfləndiyimiz gələcək gözləyir. Hədəfimiz isə 2018-ci ildə qəbul etdiyimiz və özündə 7 strateji məqsəd və 31 strateji hədəfi ehtiva edən "UNEC-100" İnkişaf Strategiyasına əsasən UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 universitetlərindən birinə çevrilməkdir. Əziz və dəyərli UNEC ailəsi, universitetimizin hər bir müəllim və əməkdaşı, hər bir məzun və hər bir tələbəsi! Bir daha hər birinizi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, vətənimizin və universitetimizin daha da inkişafı istiqamətində fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Qoy, 90 illiyini qeyd etdiyimiz bu gün daha böyük uğurun yeni bir başlanğıcı olsun...

90 yaşın mübarək, UNEC!



Əli Pənah oğlu Həsənova,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru,
iqtisad elmləri doktoru, professor

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi qərarı alınmışdır.

Prof. Həsənov Əli Pənah oğlu hazırda UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdürüdür. Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunub.

TƏBRIK EDİRİK!


Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsin:




Abbasov Alican Bayraməli oğlu - i.e.d., prof. 2001-2014-cü illərdə "Biznesin idarə edilməsi" kafedrasının müdiri, vəzifəsində çalışmışdır.



Abbasova Afət Musa qızı - "Xarici dillər" kafedrasının müdiri prof. ABŞ, İtaliya, Birləşmiş Krallıq, İspaniya, Türkiyə, Tailand, İsrail, Şimali Kipr Cümhuriyyəti, Serbiya və başqa müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda çıxışlarla iştirak etmişdir.




Babayev Əlican Pirican oğlu - "İqtisadi nəzəriyyə" kafedrasının müdiri, prof. UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini. AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına görə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" fəxri adı verilib. 06 oktyabr 2017-ci ildə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in "Fəxri Fərmanı" ilə təltif edilib.



Babayev Telman Qurban oğlu - "Nəzəri və praktiki iqtisadiyyat" kafedrasının professoru. Müxtəlif illərdə kafedra müdiri, hazırlıq fakültəsinin dekanı vəzifələrini əvəz edib, 1986-cı ildə Uçot-iqtisad fakültəsinin qiyabi təhsil üzrə dekanı müavini, 1987-2006-cı illərdə həmin fakültənin dekanı vəzifəsində işləyib. 2016-cı ildən UNEC-in "Nəzəri və praktiki iqtisadiyyat" kafedrasının professorudur.



Babayeva Rəna Fikrət qızı - fizika-riyaziyyat elmləri doktoru, prof. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent vəzifəsində çalışıb. 147 elmi və elmi-metodiki əsərin müəllifidir.



Əbdülhəsəni Tofiq Əbdüləziz oğlu - "Azərbaycan dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, prof. 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Azərbaycan dili" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Hazırda "Azərbaycan dili" kafedrasının müdürüdür.



Əhmədov Mirəğa Məhərrəm oğlu,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru,
iqtisad elmləri doktoru, professor

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşları "Söhrət" ordeni ilə təltif edilsin:

Əhmədov Mirəğa Məhərrəm oğlu - Biznes və menecment fakültəsinin dekanı, i.e.n., dos. 2015-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramında (Ali təhsilin idarə edilməsi) iştirak edərək Beynəlxalq sertifikatla layiq görülmüşdür.



Əliyev Nəvəi Şaxlar oğlu - baş müəllim. 2000-ci ildən İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasında müəllim vəzifəsində çalışıb. Hazırda UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının baş müəllimidir. UNEC-in Tədris-Metodiki Mərkəzinin direktor müavini.



Əliyev Müşrəvan Əli oğlu - dekan müavini, i.e.n., dos. 2010-cu ildən İqtisadiyyat və sənaye, hazırda İqtisadiyyat fakültəsinin dekan müavini.



Hacıyev Əli Vəli oğlu - "Müəssisənin iqtisadiyyatı" kafedrasının müdiri, i.e.n., dosent. 100-dən artıq elmi məqaləsi, tədris-metodiki və tərcümə olunmuş tədris vəsaitləri dərc olunmuşdur. 2019-cu ilin martında dosent Əli Hacıyevə UNEC-in Fəxri Professoru adı verilmişdir.



İsayev Söhrab Zülfüqar oğlu - i.e.n., dos. Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi hüquq» kafedrasının dosenti vəzifəsində çalışır.



Manafov Qabil Nadir oğlu - Magistratura Mərkəzinin direktoru, i.e.d., prof. 2014-cü ilin aprelindən İqtisad Universitetinin Magistratura Mərkəzinin direktorudur, "Nəzəri və praktiki iqtisadiyyat" kafedrasının professorudur. UNEC-in Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminarın sədri və üzvüdür. Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisidir. AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" fəxri adı verilib.

Həsəni Mirələm Xası oğlu - i.e.d., professor. 1993-cü ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2000-ci ildən İqtisad Universitetinin "Maliyyə" kafedrasının ilk elmlər doktoru, professorudur.




Ədalət Cəlal oğlu Muradov,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru,
iqtisad elmləri doktoru, professor

Ədalət Cəlal oğlu Muradov - professor, UNEC-in rektoru. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmış, makroiqtisadiyyat, iqtisadiyyatın dövlət tənzimlənməsi, Azərbaycanın iqtisadi siyasəti fənlərini tədris etmişdir. Dövlət qulluğunun müşaviridir. 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir.

Əlirzəyev Əli Qəmbərli oğlu - "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, i.e.d., prof. 2000-ci ildə "Uğur" mükafatına layiq görüldü. 2002-ci ildə əməkdar elm xadimi adı verilib. 2016-cı ilin fevralında Avropa nəşr mətbuat evi mükafat komissiyasının qərarı ilə milli mənəvi dəyərlə-

rimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim "qızıl medal" ilə təltif olunub.



Əhmədov Məhşir Aliş oğlu,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru,
iqtisad elmləri doktoru, professor

saslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Azərbaycanda «Elmi tədqiqatların təşkili və əlaqələndirilməsi»nin «İqtisad bölməsi» üzrə Problem Şurasının, Universitetin Elmi Şurasının, İqtisad elmləri: «Nəzəriyyə və praktikə» jurnalının redaksiya heyətinin üzvü, universitetin Tədris-Metodiki Şurasının bölmə rəhbəridir.

Şəkərləyev Arif Şəkərləli oğlu - "Ticarət və gömrük işinin təşkili" kafedrasının müdiri, prof. 2002-ci ildə elmi fəaliyyətinə görə Əməkdar Elm Xadimi fəxri adı verilib. Beynəlxalq Menecment Akademiyasının üzvüdür. "Qızıl qələm" media mükafatına layiq görüldü. 2017-ci ildən UNEC-in Xarici ticarətə dəstək mərkəzinin rəhbəridir. UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini.



1-7 oktyabr 2020-ci il

Həsənov Heydər Sərdar oğlu - i.e.d., prof. 2012-ci ildən İqtisad Universitetinin “Menecment” kafedrasının professorudur.	
Qəhrəmanov Nizami Əmir oğlu - İnsan resursları şöbəsinin müdiri 2000-ci ilin iyun ayından hal-hazırda İqtisad Universitetinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışır.	
Quliyev Müşfiq Yelmar oğlu - i.e.d., dos. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosentidir. 2017-ci ilin noyabrında UNEC-in Elmi Şurasında Fəxri Fərmanla təltif olunmuşdur.	
Məmmədov Elşad Yaqub oğlu - i.e.d., prof. Hazırda “İqtisadiyyat” (Ekonomika) kafedrasının professorudur. 2018-ci ildən RUS İQTİSAD MƏKTƏBİNİN (UNEC) direktor müavini vəzifəsində çalışır.	
Məmmədova Sevər Mömin qızı - i.e.n., dos. 2018-ci il tarixdən UNEC-in “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının müdiri təyin edilmişdir.	
Muradov Rəşad Şahbaz oğlu - prof. Milli iqtisadiyyatın aktual problemlərinə aid elmi əsərlərin, kitab, monoqrafiya, dərs vəsaiti və tədris proqramlarının müəllifidir. 1996-1998-ci illərdə TACIS proqramı çərçivəsində Niderland Krallığının Amsterdam Universitetində təhsil almışdır.	
Mustafayeva Zöhrə İsmayıl qızı - i.e.n., dos. 1990-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Əməyin iqtisadiyyatı və təşkil” kafedrasında dosent vəzifəsində çalışır. 1990-cı ildən 2014-cü ilə kimi Müdafiə Şurasının üzvü və elmi katibi olmuşdur.	
Nuriyev Məhəmmədəli Nurəddin oğlu - tex.e.d., prof. UNEC-in “Standartlaşdırma və sertifikatlaşdırma” kafedrasının professorudur.	
Anar Yaşar oğlu Rzayev - Tədris və təlim texnologiyaları üzrə prorektor, i.f.d., dos. 2018-ci il dekabrın 21-də UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub.	
Seyidov Abbas Qadir oğlu - t.e.d., prof. 2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının üzvüdür. 1998-ci ildə “Qızıl Qələm” jurnalist mükafatına, 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür.	
Səidov Rasim Əzim oğlu - «İstehlak mallarının ekspertizası» kafedrasının professoru, texnika elmləri doktoru.	
Sərdarova Sevda Yusif qızı - i.f.d., dos. 2008-ci ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. UNEC-in “İqtisadi nəzəriyyə” kafedrasının dosentidir. 2019-cu ildən UNEC-in TKQİM-in Tədris in keyfiyyətinə nəzarət şöbəsinin (0.5) müdürüdür.	
Tağıyev Mayıl Məsim oğlu - fiz.e.d., prof. 2017-ci ildə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilib.	
Xalidə Hacı qızı Yusifova - Tələbə işləri mərkəzinin direktoru, i.e.n. 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyətə başlayıb. 2020-ci ilin avqustundan Tələbə işləri mərkəzinin direktorudur.	
Zeynalov Mikayıl Gəray oğlu - İqtisadi məsələlər üzrə prorektor, h.ü.f.d., dos. 1997-ci ilin avqust ayından 2009-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu üzrə Maliyyə İdarəsində məsləhətçi, şöbə müdiri, sektor müdiri vəzifələrində çalışıb.	

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşları 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin:

Azadov Eldar Həsənxan oğlu - Tədris-metodiki mərkəzin direktoru, dos. 2014-cü il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışır.



Vəliyev Həbib Məmməd oğlu - i.e.n., dos. UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir. Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini.



Şaiq Əhəd oğlu Əsgərov - İnzibati və təşkilati məsələlər üzrə prorektor, i.e.n., dos. Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2013-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.



Səbzəliyev Sifəriz Mirzəxan oğlu - “Mühasibat uçotu və audit” kafedrasının müdiri, prof. AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adları verilsin:



Abbasov Qazənfər Əli oğlu - i.e.d., prof.



Əliyev Məhəmməd Ələkbər oğlu - i.f.d., dosent



Əliyev Ümüdvar Qənbar oğlu - i.e.d., prof.



Fərzəliyev Məzahir Həmzə oğlu - tex.e.d., prof.



Hacıyev Nazim Özbəy oğlu - i.e.n., dosent



Həsənov Vəkil Səfiyar oğlu - t.e.d., prof.



Həsənova Zöhrə Bilal qızı - dos., Fiz.riyaz.e.n.



Hüseynov Vəkil Nəmət oğlu - professor



Kərimli İrşad Abdull oğlu - i.e.d., prof.



Quliyev Asiman Aydın oğlu - i.e.n., dosent



Məmmədov Məmməd Hümbət oğlu - i.e.n., dos.



Zəhid Fərrux Məmmədov - i.e.d., prof.



Osmanov Tofiq Ramazan oğlu - tex.e.n., dosent



Rzayev Rövnaq Mirzə oğlu - fiz.e.dok., professor



Rzayeva Gülnarə Namik qızı - dos.



Sadıqov Mustafa Məmmədsadiq oğlu - dos.



Yaqubov Sakit Məmədi oğlu - i.e.d., prof., prorektor



Şıxlinskaya Gülnarə Teymur qızı - r.e.n., dos.



Vəliyev Fəzil Əli oğlu - tex.e.d., prof.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Mürədova

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 90 illik mövcudluğu dövründə çox şərəfli yol keçmişdir. Keçmiş sovetlər dövründə də, müstəqillik illərində də bu təhsil ocağının Azərbaycan xalqı və dövləti, Azərbaycan təhsili və elmi qarşısında böyük nailiyyətləri olmuşdur və mövcuddur. UNEC bu gün ən nüfuzlu ali təhsil mərkəzlərindən birinə çevrilməkdə, dünyanın ən tanınmış universitetləri, iqtisadçı alimləri ilə geniş əməkdaşlıq etməkdədir. Bu ali təhsil ocağının diplomları artıq dünyanın hər yerində tanınır, qəbul edilir. UNEC ali təhsil ocağı olmaqla yanaşı, həm də güclü elmi potensialı malik olan bir mərkəzdir. Bir iqtisadçı olaraq, sevinirəm ki, ilk təhsilimin bir hissəsini bu məktəbdə almışam, sevinirəm ki, uzun illər bu universitetlə əməkdaşlıq etmişəm və edirəm. Bu tarixi, əlamətdar hadisə münasibəti ilə UNEC-in bütün kollektivini, rəhbərliyini, keçmiş və indiki tələbələrini ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər, müvəffəqiyyətlər arzulayıram. Respublikamızda islahatlar

yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur və bu, öz müsbət nəticələrini verməkdədir. Bizim hər birimiz, vəzifəsindən asılı olmayaraq, xalqımıza, Vətənimizə, doğma Azərbaycanımıza borcluyuq. İqtisadçı olmaq o qədər də asan deyildir. Çünki onun məsuliyyəti böyükdür. Peşəkar iqtisadçının, alimin bir səhv təhlili, hesablaması, çıxardığı nəticə bəzən böyük itkilərə səbəb olur. İqtisadiyyat barəsində düşüncələrimizə, təbii ki, müxtəlif münasibət ola bilər. Ancaq hamımızın bir ali məqsədi var, o da Azərbaycan xidməti, Azərbaycanı XXI əsrdə daha inkişaf etmiş bir dövlət, xalqımızı isə xoşbəxt görməkdir. Bir iqtisadçı kimi tam əminəm ki, yaşadığımız, artıq 20 ilini geridə qoymaya hazırlaşdığımız XXI əsrdə Azərbaycan dinamik və keyfiyyətli iqtisadi inkişafı təmin edə bilən müstəqil bir dövlət kimi fəaliyyət göstərəcəkdir. İqtisadi təhsil də, iqtisad elmi də bu müqəddəs vəzifəyə layiq tələmə xidmət edəcəkdir. Biz hamımız keçmişin yaxşı ənənələrini, elmi potensialını qorumaq, reallıqdan doğan problemlərin həllinin elmi



Ziyad Səmədzadə - akademik, millət vəkili

bazasını gücləndirməliyik. Həmçinin, qeyd etmək istərdim ki, gələcək barədə kollektiv düşüncə tərzinə yiyələnmək, birgə düşünmək, qlobal risklərin artdığı bir şəraitdə liberalizmə çox ustalıqla, çox həssaslıqla yanaşmaq, onu fətişləşdirməmək, dəyişən dünyada dövlətin rolunu kiçiltməmək

respublikamız üçün geniş inkişaf imkanları yarada bilər. İqtisadiyyat elmi sahəsində də potensialımız güclüdür. Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyətinin, istedadlı tələbə-gənclərin yaradıcılığını xarakterizə edən faktlarla tanışlıq bunu sübut edir. Mən həyatdan köçmüş iqtisadçı alimlərimizin xatirəsini bir daha əziz tutur, bu gün elm, təhsil ocaqlarında, iqtisadi həyatın bir çox sahələrində çalışan iqtisadçı alimlərimizə, həmkarlarıma möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıram. Bir daha 90 illik yubileyi münasibəti ilə UNEC-i, onun bütün kollektivini, rektorluğunu, professor-müəllim-tələbə heyətini təbrik edir, onlara Azərbaycan təhsili, Azərbaycan elmi naminə fəaliyyətlərində uğurlar diləyirəm. Hesab edirəm və inanıram ki, bu nüfuzlu ali təhsil və elm mərkəzi bundan sonra da layiqli, peşəkar mütəxəssislər yetişdirəcək, Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.